



“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 646-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” [2017-ci il 1 may tarixli 1357 nömrəli](#) Fərmanının 3.1-ci bəndinin və “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” [2017-ci il 1 may tarixli 1358 nömrəli](#) Fərmanının 4.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədən kənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin [1997-ci il 25 dekabr tarixli 140 nömrəli](#) qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 549; 2000, № 6, maddə 473; 2005, № 8, maddə 782; 2011, № 4, maddə 369; 2013, № 12, maddə 1637; 2016, № 5, maddə 954; 2017, № 3, maddə 498, № 4 maddələr 626, 656) ləğv edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 17 oktyabr 2017-ci il

№ 437

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2017-ci il 17 oktyabr tarixli 437 nömrəli
qərarı ilə
təsdiq edilmişdir.

**Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən
vəsaitlərdən istifadə**

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətlər haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir.

1.2. Vəsait Komitənin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsinə sərf olunması məqsədi ilə Komitənin hesabına köçürülür.

1.3. Vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.

1.4. Vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və Komitənin sərəncamındadır. Vəsaitin sərəncamçısı dəyişdirilə bilməz.

1.5. Vəsaitdən kommərsiya fəaliyyətinə sərmayələr qoyulmur və kreditlər verilmir.

1.6. Vəsaitin xərclənməsinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) nəzarət edir.

2. Vəsaitin formalaşdırılma mənbələri

2.1. Vəsait aşağıdakı mənbələr hesabına formalaşdırılır:

2.1.1. gömrük müşayiətinə görə gömrük yığımları;

2.1.2. malların saxlancına görə gömrük yığımları;

2.1.3. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə gömrük yığımları;

2.1.4. bankların və bank olmayan kredit təşkilatlarının Komitənin reyestrinə daxil edilməsinə görə gömrük yığımları;

2.1.5. malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları;

2.1.6. gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına görə gömrük yığımları;

2.1.7. malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımları;

2.1.8. gömrük hərraclarında iştiraka görə onun iştirakçılarında alınan haqq;

2.1.9. gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətlər haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait;

2.1.10. gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətlər haqqında işlərlə əlaqədar tətbiq olunmuş cərimələr.

2.2. Vəsaitin hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-sı (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) xüsusi xəzinə hesabına köçürülməsini Nazirlik təmin edir.

3. Vəsaitdən istifadə istiqamətləri

3.1. Vəsait aşağıdakı tədbirlərin maliyyələşdirilməsi üçün yönəldilir:

3.1.1. gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi;

3.1.2. gömrük işi sahəsində elmi-texniki potensialın artırılması;

3.1.3. elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılması;

3.1.4. beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsi;

3.1.5. gömrük orqanının vəzifəli şəxslərinə verilən geyim formasının və ərzaq payının pul kompensasiyasının ödənilməsi;

3.1.6. gömrük orqanları əməkdaşlarının əlavə təhsil alması;

3.1.7. daimi yaşayış sahəsinə ehtiyacı olan gömrük orqanlarının vəzifəli şəxslərinin mənzillə təmin edilməsinin maliyyələşdirilməsi;

3.1.8. gömrük orqanlarının vəzifəli şəxslərinin kollektiv və fərdi qaydada mükafatlandırılması.

4. Vəsaitin xərclənməsi qaydaları

4.1. Cari ildə Komitə tərəfindən Nazirliklə razılaşdırılmış formada növbəti il üçün vəsaitin xərc maddələri üzrə proqnoz layihəsi hazırlanır və Nazirliyə təqdim edilir.

4.2. Təqdim edilmiş proqnoz layihəsi əsasında vəsaitin icmal smetasının maddələr üzrə razılaşdırılma protokolu tərtib edilir və Nazirliklə razılaşdırılır.

4.3. Vəsaitin gəlir və xərc smetası (icmal smetası) Nazirlik və Komitə tərəfindən təsdiq edilir.

4.4. Komitənin tabeliyində olan gömrük orqanlarının xərc smetası təsdiq edildikdən sonra Nazirliyə təqdim olunur.

4.5. Vəsait Nazirliyin yerli xəzinədarlıq orqanlarının hesablarında toplanılır.

4.6. Vəsaitin xərclənməsi qanunvericiliyə uyğun olaraq, sənədlərin yerli xəzinədarlıq orqanlarına təqdim edilməsi ilə həyata keçirilir.

4.7. Vəsaitdən istifadəyə dair rüblük hesabatlar artan yekunla tərtib edilir. Rüblük hesabat hər rübdən sonrakı ayın 20-dək Komitə tərəfindən Nazirliyə təqdim edilir.

5. Yekun müddəalar

5.1. Mükafatdan və aylıq vəzifə maaşına əlavədən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulur.

5.2. Vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.